

Gürcüstanın “kiçik Ermitaj”ı Dadiani

Napoleonun ölüm maskası bu saraya xeyli turist cəlb edir

Muzeylər, tarixi məkanlar hər bir dövlətin, maddi və mənəvi dəyərlərinin saxlanıldığı, qorunduğu və öyrənilədiyi bir xəzinədir. Hər bir turist gedəcəyi ölkədə ilk növbədə oranın tarixi yerlərini araşdırır.

Gürcüstanda səfərdə olarkən biz də bu ölkənin tarixi ilə tanış olmaq üçün bir neçə muzeyə baş çəkdik.

Buradakı muzeylərə baxdıqdan sonra bir daha əmin oldum ki, Qafqazın bir parçası olan Gürcüstanla bizi bir çox tarixi dəyərlər üzənə bağlayır. Qonaq olduğumuz muzeylərde nümayiş olunan tarixi eksponatlar və qədim əlyazmalar, faktlar, insanların yaşam terzi, istifadə etdiyi qədim zinət əşyaları haradada bize bir qədər yaxın idi. Bizi fərqləndirən əsa amil isə isə dinlərimizin ayrı olmasıdır. Baş çəkdiyimiz her bir muzeydə dini əşyalarla, inanclarla bağlı ekspozitlərlə rast gəldik.

AH, DADIANI, DADIANI

Səfer zamanı baş çəkdiyimiz məşhur muzeylərdən ilki Dadiani sarayıdır. Tarixin müəyyən məqəmini özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəber verən eksponatları komplektləşdirən, qoruyan, öyrədən və nümayiş etdirən bu saray Zuqdidi şəhərində yerləşir. Saray böyük bir ərazini zəbt edib. Gürcüstanın dünyada tanınmasında bu sarayın da payı az deyil. Bəziləri onu “kiçik Ermitaj” da adlandırlırlar.

Dadiani sarayı isə xüsusi görünüşü ilə hələ uzaqdan diqqət çəkir. Büyük dəmir qapılarla hasara alınan saray uzaqdan biza park və insanların rahat şəkildə istirahət edə biləcəyi bir məkanı xatırlatdı. Sarayın könül oxşayan parkı daim insanların üzüne açıqdır.

Bu saray haqqında XVII-ci əsrde Gürcüstanda olan italyan missioner Arkandcelo Lamberti yazarlığı ki, knyazın 50-dən çox sarayı var, onların içində Zuqdidi sarayı ən gözəldir: "O, ən gözəl daşdan tikilib və

onun iç otaqları fars üslubunda dizayn edilib".

Sarayın içərisindəki muzeydə şəkil çəkməye icazə vermedilər. Ona görə də, gəzintiye fotoaparatsız davam etməli olduq. Muzeyə daxil olarkən üzərimizdəki çantaları, telefonları və üst geyimləri girişdə oturan nezarətçiye tehvıl verdik və seyahətə başladıq.

Bələdçi xanım saray barədə hər bir informasiyanı birməfəsə çatdırmağa çalışırı. Məlum oldu ki, sözügedən saray 1873-78-ci illərdə Knyaqinya Yekaterina Dadiani üçün restovrasiya olunaraq, yenidən bərpə edilib. Sarayın dizayını verən mühəndis Edqar Rays Alupkadaki Vorontsov sarayının üslubundan istifadə edib. İkinci saray Knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə Leonid Vasilyevin layihəsi əsasında inşa edilib. Nikolay Dadiani hakimiyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə gedir və 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evlənir. Aşil Myurat bonapartislərin bəzi relikiyaları ilə Napoleonun ölüm maskasını Meqrelə getirir. Bu gün həmin maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanılır. Bu maska, qonağı olduğumuz saraya xeyli turist cəlb edir.

41 000 EKSPOZİTİYONU OLAN SARAY

Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinəsi əsasında 1849-cu ildə yaradılıb. Muzeydə 41 000 eksponat var. Onlar gürcü mədəniyyətinin nadir inciləridir. Burada Taqilon dəfinəsi (e.e. 1-ci minillik), qızıl antik maska, gürcü kralıçası Tamara'nın ikonası (12-ci əsr), Konstantinopolun süqutundan sonra Gürcüstana gətirilən qədim heykəllər, orta əsrlərin Avropa döyüş aletləri və Qərbi Avropa sənətkarlarının orta əsi sənət əsərləri sərgilənir. Bundan başqa, muzeydə qədim arxeoloji tapıntılar, dini eksponatlar, XV əsərə aid əlyazmalar, çox geniş kolleksiyalar, müxtəlif ince qablar, kralıçaların qızıl və zi-



nət əşyalarını görmək mümkündür.

Sarayda daha çox Dadianinin istifadə etdiyi əşyalar, qonaqları qarşılıqla hazırlamak üçün hazırlanmış qab-qacaq dəstləri diqqətimi çekdi. Ince naxışlarla bezədilmiş bu qab-qacaq dəsti XV əsrdə saraya qona gələrkən süfrəyə düzülmüş. Xanım olasan, belə qab-qacaqlar da diqqətini çəkməyə? Mümkünsüzdür. Elə ona görə də, maraq mənə üstün gəldi, istədim ki, kiçik kofe, fincan dəstlərinə toxun. Bələdçi imkan vermədi. Bildirdi ki, əşyaların şəklini çəkmək və onlara toxunmaq qadağandır.

Sarayda həddindən artıq çox güzgү var. Belə ki, saraya daxil olan qonaq yemək yeyərken, gözləmə zalında oturarkən və sarayı tərk edərkən özünü izləyə bilir. Bu güzgүlər böyük ölçüdə hazırlanıb. Güzgүlərdə bir az toranlıq olsa da, saraya xüsusi gözəllik bəxş edir.

Muzey hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir. Giriş pulludur, bələdçi ilə 5, bələdçisiz 2 lari tələb olunur.

Sarayın ətrafında böyük botanika bağı salınıb. Bu bağı Salomenin anası Yekaterina Aleksandrovna Kavkavadze - Dadiani Nino Qriboyedovun bacısı Avropadan dəvət edilmiş bağbanları tərəfindən salırdıb. Bəğin sahəsi 26,4 hektardır. Saray klassik memarlıq üslubundadır. 19-cu əsi memarlığının imperial xüsusiyyətlərini və klassik Gürcüstan elementlərini özündə birləşdirir. Dekorasiyasının bəzi elementlərində şərq xüsusiyyətlərinə de rast gelinir.

Digər otaqlarda və həyətdəki kilsədə təmir işləri aparıldığı üçün sarayı tam olaraq ziyaret edə bilmədik. Sarayın bir hissəsinin restovrasiya olunmasına baxmayaq, qapıları daim ziyarətçilərin üzünə açıldıq. Buranın həyətindəki geniş parkda hər kəs əylənə bilir. Burada kitab oxuyan, dostları ilə səhəbet edən gənclər və yaşılılar çox olur.

6 DAIMİ EKSPOZİSİYA SALONU OLAN SVANETİ MUZEYİ

Zuqdiddidə havalar çox mülayim idi. Burada bir az istirahət edib üzü dağlara



doğru yolumuza davam etdirdik. Qarlıbzul yollarla gelib Mestia ya çatdıq. Bura qış turizmi potensialına görə, Gürcüstanın ən elverişli məkanlarından biridir. Mestia qış turizmi ilə bərabər, tarixi muzeyləri ilə də turist cəlb edir. Mestia da yerləşən Svaneti Muzeyini ziyarət etdik.

Svaneti Tarix və Etnografiya Muzeyi yenidən qurulduğundan sonra 2013-cü il iyulun 1-də istifadəye verilib. Muzeyin ümumi tarixi isə demək olar ki, bir əsərdir. Yeni bərpədan sonra sərgi salonu modern şəraitdə ən müasir standartlarla təchiz olunub. Əlavə olaraq, təmir laboratoriyaları və depolar yaradılıb. Müasir tərzdə hazırlanıb bu muzey istilik sistemləri ilə təchiz olunub, adətən muzeylərdə daha az rastlaşdırığımız “Wi-Fi” sistemi də mövcuddur.

Hazırda muzeydə 6 daimi ekspozisiya salonu var. Ziyarətçilər muzeydə arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatları görə bilərlər. Muzeydə IX-XVIII əsərə aid dünya əhəmiyyətli əsərləri də görmək mümkündür. Qırq Sebastian Şəhidlərinin ikonu, Naxılı Bizans İkonu, Venesiya Xaçı, Queen Tamar tərəfindən təqdim olunan şamandırat, ən qədim əlyazma - Adishi İncili (897) və s. Burada qədim və orta əsrlərə aid silahlar, əmək aletləri, geyimlər, eləcə də Bizans, Osmanlı, Rusiya imperiyalarına aid pul sikkələri sərgilənir. Muzeyin son sərgi salonu gürcü etnoqrafiyasının nümayişi həsr olunub.

Svaneti Tarix və Etnografiya Muzeyinin bərpaşı Gürcüstan hökuməti ilə birgə müxtəlif beynəlxalq təşkilatlar və fondlar tərəfindən maliyyələşdirilib.

Muzeydən ayrılrən bələdçi bizə bu erazidə bir çox muzeyin olduğunu və qarın çox yağılığı üçün ora baş çəke bilməyəcəyimizi qeyd etdi. Qar o qədər çox yağımışdı ki, muzey, kənardan demək olar ki, görünmürdü.

Xeyala Rais